

# XOCAVƏNDƏ ERMƏNİ VANDALİZMİ

*Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocavənd rayonunun işğalı və bu işgalin ağır nəticələri haqqında*



**Nazim M. M. Dov**  
Azərbaycan MEA A.A.Bakixa-nov adına Tarix İnstututunun «Qarabağ tarixi» şöbəsinin baş elmi işçisi, t.ü.e.d.

Məqalədə, mötəbər tarixi qaynaqlara əsaslanaraq keçən əsirin 80-ci illərinin axırı 90-ci illərində Azərbaycanın Xocavənd rayonunun türk-müsəlman əhalisinin üz-üzə qaldığı facieli durumun konkret tarixi şəraitdə baş verən soyqırımlara, deportasiyalara, ümmülikdə bölgədəki azərbaycanlılara qarşı töredilən maddi-mənəvi xarakterli zülmlər təhlil edilmişdir.

XX yüzülliyin 80-ci illərinin ortalarında Azərbaycan xalqının özündürk prosesi dərinləşmiş və onların hüquqlarının tapdalanmasına, sərvətlərinin talan olunmasına etirazi güclənmişdi. Mərkəz, Azərbaycan kimi «yağlı tikə»ni itirməmək üçün müxtəlif iqtisadi konsepsiylər («Yenidənqurma», «Aşkarlıq», «Sürtənləndirmə», «Demokratikləşmə») qəbul etsə də, bu heç də vəziyyətdə dönüş yaratmadı. Əksinə, «Yenidənqurma» və «Aşkarlığın» yaratdığı imkanlar Azərbaycanda demokratik hərəkatın inkişafına təkan verdi. Bunun gələcəkdə Türk dünyasının daha da güclənməsinə səbəb olacağından ehtiyat edən sovet rəhbərliyi Azərbaycanın DQMV-də milli münaqişə ocağını alovlandırdı. Azərbaycan torpaqları hesabına «Böyük Ermənistən» yaratmaq planlarını həyata keçirmək üçün başda «Daşnakşutun» partiyası olmaqla, bütün millətçi erməni təşkilatları və komitələri fəaliyyətlərini genişləndirdilər [1].

1988-ci ildə erməni separatizminin növbəti, iyəncə dalğası başlandı. Sovet imperiyasının dağılma prosesinin yaradığı əlverişli şəraitdə istifadə edən erməni separatçıları Azərbaycana qarşı yeni ərazi iddialarına başladılar. Onlar dünyanın müxtəlif bölgələrindəki həvədarlarının köməyindən istifadə edərək Qarabağın Dağlıq hissəsini Ermənistənə birləşdirilməsi kimi antikonstitusional hərəkatı reallaşdırıldı [2]. Bununla da, Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlandı. Bu münaqişənin əsl mahiyyəti Ümummilli liderimiz Heydər Əliyev tərəfindən belə qiymətləndirilmişdir: «Bölgəmizdə bəzi siyasi qüvvələrin qərəzli məqsədlərlə törətkləri münaqişələrin, o cümlədən Dağ-

lıq Qarabağ münaqişəsinin heç bir dini və ya etnik səbəbi yoxdur. Bu, ölkəminin müstəqilliyyinə, suverenliyinə və ərazi bütövlüyünə qənim kəsilmiş qüvvələrin apardıqları separatlıq siyasetinin nəticəsidir» [47].

İki əsrən artıqdır ki, Rus imperiyasının ağalığı, təhribi ilə erməni daşnakları azərbaycanlılara qarşı qənim kəsilmiş, xalqımız erməni vandalizminin, vəhşiliyinin qurbanına çevrilmiş, Rus imperiyasının himayəsi və havadarlığı altında ulu əcdadlarımız qəddarcasına tərxi torpaqlarından məhrum edilmiş, Azərbaycanın qədim torpaqlarında özlərinə dövlət yaradaraq uydurma «Böyük Ermənistən» xülyasını gerçəkləşdirməyə çalışmışlar. Bütün XX yüzüllik ərzində mərhələ-mərhələ (1905-1907; 1918-1920; 1948-1953; 1988-1994) Azərbaycan türklerinin qətlamlarına fərمان verildi, onlara qarşı dəhşətli soyqırımı faciələri törədildi, Oğuz yurdu olan Qəribi Azərbaycan işğal edildi, Azərbaycan türklerinin deportasiyası həyata keçirilərək «Türksüz Ermənistən Respublikası» yaradıldı. Keçən əsrin 90-cı illərində, bütün bunlarla kifayətlenməyən erməni-daşnak faşistləri «Böyük Ermənistən» yaratmaq məqsədilə Azərbaycanın qədim tarixi torpaqlarına qəddarcasına hücum edərək iyirmi faizini işğal etmiş və xalqımız öz vətənində soyqırıma, deportasiyaya məruz qalmışdır [3]. Azərbaycanın işğal edilmiş belə torpaqlarından biri də qədim Xocavənd ərazisi olmuşdur.

Ermənistanda yaşayan azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya edilməsindən ruhlanan Xocavənd rayonunda yaşayan ermənilər daha fəal siyasi aksiyalar keçirməyə başladılar. 1988-ci ilin əvvəllərindən Xocavəndə erməni əhalisi ardi-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirdi [4]. Fevral ayının 15-18-də Xocavənd rayon sovetində sessiya keçirildi və DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılib Ermənistən SSR tərkibinə verilməsini təklif edən qərarlar qəbul olundu. Mitinqçilərin tələbi ilə fevralın 20-də Vilayət Sovetinin sessiyası «DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılib Ermənistən SSR tərkibinə verilməsi haqqında» qərar qəbul etdi. SSRİ Ali Sovetindən xahiş edildi ki, bu məsələni müsbət həll etsin. Moskva münaqişəni daha da qızışdırıcı. Sov İKP MK Siyasi Bürosunun Bakıya gelmiş üzvü sərhədləri dəyişdirməyin yolverilməzliyindən danışır. Yerevana gedən üzvü isə DQMV-dəki separatçılara haqq qazandırıldı [5]. Bütün bunlar Xocavənddə daha çox məskunlaşmış ermənilərin fəallığını artırıldı. 1988-ci ilin martında Xocavənd rayon mərkəzində azərbaycanlıların qəddarcasına döyülməsi vəziyyəti daha da gərginləşdirdi.

M.Qorbaçov və onun ermənipərəst əlaltıları Azərbaycanın qanunu ərazisini ondan qoparıb Ermənistənə birləşdirmək istəyən ermənilərlə öz torpaqlarını, konstitusiya hüquqlarını qorumaq üçünaya qalxmağa məcbur olmuş azərbaycanlıların mənafelərini bərabər tutmaq kimi riyakar addımlar atdı. SSRİ rəhbəri M.Qorbaçovun 1988-ci il fevralın 23-də hər iki xalqa müraciəti [8], Sov.İKP MK-nin sosial-iqtisadi inkişafı sürətləndirmək tədbirləri haqqında 1988-ci il 24 mart [11], habelə SSRİ Ali Soveti Rəya-

sət Heyətinin Dağlıq Qarabağdakı hadisələrlə bağlı müttəfiq respublikaların Azərbaycan və Ermənistənə müraciətləri ilə əlaqədar tədbirlər haqqında 1988-ci il 23 mart, mövcud ixtilafları hər iki xalqın mənafeyinə uyğun şəkildə həll etmək haqqında 1988-ci il 18 iyul [12] tarixli «qərarları» yaranmış vəziyyətdən real çıxış yolları göstərə bilmədi, əksinə, vilayətin Azərbaycanın tərkibindən çıxarılması təməl daşını qoydu. Bu qərarlara əsasən Dağlıq Qarabağ müstəsna hüquqlar verildi, vilayətin, o cümlədən Xocavənd rayonunun bir çox məsələlərinin həlli birbaşa ittifaq nazirlik və qurumlarına tapşırıldı. Azərbaycan rəhbərliyi isə respublikanın hüquqlarının pozulmasına qarşı qəti etiraz etmək əvəzinə bu qərarların münaqişəni aradan qaldırmaq işində mühüm əhəmiyyət kəsb edəcəyini bildirdi. 1988-ci il oktyabrın 11-də Xankəndində Ə.Vəzirov və S.Harutyunyan görüşüb bu qərarların həyata keçirilməsində «koordinasiya məsələləri»ni «müzakirə» etdilər [13].

Azərbaycanlıları ermənilərlə «dialoga çağırın» M.Qorbaçov özü erməni separatizminin ideoloqlarını Kremlə səbhətə dəvət etdi. M.Qorbaçov sonralar etiraf edir: «Mən onlara məsələnin tarixini ətraflı izah etməyə imkan verdim... toplanmış sənədləri, coğrafi xəritələri, tarixi arayışları mənə göstərdilər. Ermənilər bölgədə necə sixşdirilməsindən, Ermənistandan təcrid edilmələrindən, qədim abidələrinin dağıdılmasından səhəbət açdılar... «İslamın xristianlıq üzərinə hücumu davam edir! Qonaqlarımdan biri bunları belə səciyyələndirdi» [14]. Lakin əlində tarixi həqiqətləri öyrənmək üçün bütün imkanları olsa da, erməni saxtakarlığına uyan, SSRİ rəhbəri azərbaycanlıların fikirləri ilə maraqlanmadı. Hətta, Azərbaycan KP MK-nin birinci katibi ilə görüşməkdən boyun qaçırdı. Bununla da M.Qorbaçov təsdiqlədi ki, Dağlıq Qarabağ məsələsində dövlət başçısı kimi ermənilərin tərafındadır. Baş katib bildirirdi ki, bu məsələ Stalinin dövründə düzgün həll edilməyib, onu indi demokratizm və yenidənqurma çərçivəsində həll etmək lazımdır. Bununla da erməni separatçıları daha da qızışdı. Yerevanda yayılan vərəqələrdə göstərilirdi ki, «ermənilər, mitinqləri qurtarın, silaha sarılı və türkləri özün!».

Bələ bir çətin, mürəkkəb şəraitdə erməni hückumalarının qarşısını almaq, sahinkərin tehlükəsizliyini təmin etmək məqsədi ilə Xocavənd rayonunun azərbaycanlıları yaşayan kəndlərində (Qaradağlı, Xocavənd, Əmirallar, Kuropatkin, Muğanlı, Haxullu, Günsəli, Salakətin, Tuğ, Xətai) özünü müdafiə dəstələri yaradılmışdı [15]. Yerli sakınlardan ibarət olan bu dəstələr düşmənə qarşı inamlı mübarizə aparırdılar. Dədə-baba torpaqlarımıza göz dikən erməni qəsbkarları ilə mərdliklə mübarizə aparmış, Qarabağ uğrunda gedən döyüşlərdə yüksək əzmkarlıq və böyük qətiyyət nümayiş etdirilmiş Xocavəndliləri sözün həqiqi mənasında əsl vətən fədailəri adlandırmaq olar. Silah və sursatla lazımi qaydada təmin olunmayan, yuxarı dairələrin köməyindən demək olar ki, mərhum olan bu insanlar Yuxarı Qarabağda yerləşən Sovet hərbi qüvvələrinin (sonralar Rusiya hərbi qüvvələrinin) köməyində yetərinə istifadə edən, yaxşı silahlanmış və təlim görmüş ermənilərə nəyə qadir ol-

duqlarını göstərdilər və sübut etdilər ki, əsl vətən övladı olurlar, ancaq düşmənə baş verməz. Təəssüflər olsun ki, xalqın taleyinə biganələrin, vəzifəni, pulu hər şeydən üstün tutanların ucbatından bu di-yarı da itirdik. İtirdiklərimizin sırasına bir itki (Qarabağ itkisi) də əlavə olundu [16]. 1993-cü ildə Ermənistən Silahlı birləşmələri (o cümlədən terror qrupları) tərəfindən Xocavənd rayonunda yaşayan dinc əhaliyə qarşı törədilmiş qanlı cinayətlərdən bəzilərinin tarixini nəzərdən keçirmək yerine düşərdi.

14 aprel 1993-cü ildə erməni terror birləşmələri Xocavənd rayonu ərazisində Ağdamın həmsərhəd kəndlərinə basqın edirlər. Rayon müdafiəçilərindən 4 nəfər həlak olur, 7 nəfər yaralanır. Aprelin 24-də Xocavəndin sərhəd kəndlərində möhkəmlənmiş daşnak terrorçuları Füzuli və Cəbrayılm hemşərhəd kəndlərini atəşə məruz qoyurlar. 4 may 1993-cü ildə Cəbrayılm şəhər sakını buldozeri Məmmədov Musa Maqsud oğlu Xocavənd rayonunun Mülkədərə kəndinin yolunda təmir işi apararkən daşnak terrorçularının basdırıldıqları minaya düşür. Buldozer tam sıradan çıxır, sürücü isə həlak olur [17].

Bəhs etdiyimiz dövrdə Qarabağ erməni terroru davam edirdi. Xocavənd rayonunun Əmirallar, Kuropatkin və Muğanlı kəndlərini işğal etmək düşmənin təcavüzkar planının bir hissəsi idi. Ermənilər dəfələrlə bu kəndlərə hücum etsələr də yerli xocavəndlilərin fədakarlığı nəticəsində öz isteklərinə nail ola biləməmişdilər. Biri-birinə yaxın məsafəde yerləşən bu yaşayış məntəqələri sənki, 3 doğma qardaş kimi kürək-kürəyə verərək düşmənlərdən qorunurdu. Muğanlı özünü müdafiə dəstəsinin mühərbi dəstələri göstərdiyi şücaətlər indi də dillə əzbəridir. Bu dəstənin yaradıcısı və ilk komandiri döyüşlərdə ad-san çıxarmış, bir neçə dəfə yaralanmış Eyvaz Mövsüm oğlu Hüseynov olmuşdur [18]. Bəcəriqli, təşkilatçı və ən əsası vətənpərvər bir insan olan Eyvaz Hüseynovun rəhbərlik etdiyi bu dəstə ermənilərə dəfələrlə ağır zərbələr endirmiş, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.

Müdafıəçilərin mərdliklə müqavimət göstərmələrinə baxmayaraq 1993-cü il avqustun 20-də Xocavənd rayonunun Xətai kəndi, avqustun 23-də isə Günəşli kəndi düşmənlərinə əlinə keçdi. Buna da Ermənistən silahlı birləşmələri Xocavənd rayonunun azərbaycanlıları yaşayan kəndlərinin işğalını başa çatdırıdilar [19]. Xocavənd rayonu vətənimizin müdafiəsi zamanı 145 şəhid verib [20]. Müqəddəs torpaq uğrunda canlarıni fəda etmiş bu insanlar ölümsüzlük zirvəsini fəth ediblər. Xocavənd rayon İcra Hakimiyyəti başçısı E.Hüseynov şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq bir sira tədbirlər həyata keçirmişdi. Onun təşəbbüsü ilə 1993-cü il fevralın 17-də Beyləqan şəhər Mədəniyyət Evində «Xocavənd rayonunun Qaradağlı kəndinin işğalının ildönümüne və rayon şəhidlərinin xatirəsinə həsr olunmuş mərasim» keçirildi (həmin tarixdən etibarən hər il fevralın 17-də rayon səviyyəsində matəm mitinqi keçirilir). Daha sonra «Yeni Xocavənd» qəsəbəsində Xocavənd şəhidlərinin xatirəsinə abidə ucaldıldı (bu abidənin açılışı 17 fevral 2002-ci ildə olmuşdur) [22].